

UŞAQ ƏDƏBİYYATI

Azərbaycan uşaq ədəbiyyatının təşəkkül problemi və ona elmi-nəzəri münasabət

Sevinj Rasulova

Pedaqogika üzrə fəlsəfə doktoru, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan.

E-mail: rasulova.s@mail.ru

<https://orcid.org/0000-0003-1070-6069>

XÜLASƏ

Azərbaycan ədəbiyyatışığından milli uşaq ədəbiyyatının təşəkkül tarixi ilə bağlı fərqli fikirlər mövcuddur. Həmin fərqli fikirlərin tarixi XX yüzilliyyin avşarlarından başlamış və son dövrlərlə qədər davam etmişdir. Bu mühüm problemlə bağlı müxtəlif fikir və qanastır mövcuddur. Bu cür fikir və qanastır uşaq ədəbiyyatının özünməxsus xüsusiyyətlərini nazara almamadın irali galmişdır. Təessüf ki, həmin qanastır Azərbaycan uşaq ədəbiyyatına aid programlara və darslıklara da yol tapmışdır. Məqalədə bu barədə Azərbaycan ədəbi-nəzəri fikrində mövcud olan mülahizə və qanastır nəzardən keçirilir. Eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının təşəkkül təpdiyi konkret tarixi dövr müəyyən edilir. Faktları qeyd edilir ki, ədəbiyyatın müstəqil bir qolu kimi Azərbaycan uşaq ədəbiyyatı XIX əsrin 70-80-ci illərində təşəkkül tapmışdır. Onun ilk nümayəndəsi, yəni uşaq ədəbiyyatımızın banisi kimi S.Ə.Şirvanini qəbul etməliyik.

ACAR SÖZLƏR

Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, ədəbi-nəzəri fikir, XIX əsr, Seyid Əzim Şirvani yaradıcılığı

MƏQALƏ TARİXÇƏSİ

göndərildi – 20.05.2020
qəbul edilib – 02.06.2020

CHILDREN'S LITERATURE

The problem of the formation of Azerbaijan children's literature its scientific-theoretical attitude to it

Sevinj Rasulova

Doctor of Philosophy in Pedagogy, Baku City Education Department, Azerbaijan.

E-mail: rasulova.s@mail.ru

<https://orcid.org/0000-0003-1070-6069>

ABSTRACT

There is no unanimous opinion about the history of national children's literature in the Azerbaijani literature. The history of these different ideas dates back to the beginning of the 20th century and lasted until recently. There are various savings related to this important problem. Such ideas and beliefs were based on ignoring the characteristics of children's literature. Unfortunately, these conclusions have also been found in programs and textbooks related to Azerbaijani children's literature. The article considers the existing judgments and conclusions in the Azerbaijani literary-theoretical view. At the same time, a certain historical period in which Azerbaijani children's literature was created. Facts prove that Azerbaijani children's literature was created in 70-80s of the XIX century, as an independent branch of literature. We must accept S.A.Shirvani as his first representative and founder of our children's literature.

KEYWORDS

Azerbaijan literature, child literature, literary-theoretical thought, XIX century, creativity of Seyid Azim Shirvani

ARTICLE HISTORY

Received – 20.05.2020

Accepted – 02.06.2020

Giriş / Introduction

Azərbaycanda maarifçi-realist təşəkkür tipinin formalasdığı, onun söz sərvətinə, ədəbiyyat və mədəni həyata sirayət etdiyi zaman kosımı XIX yüzülliyin 30-40-ci illərindən başlamışdır. 1920-ci ildə ölkədə sovet-bolşevik hakimiyət rejiminin qarşılığı tarixi dövərə qədər davam edir. Əlbəttə, bu faktor təkcə "böyükler üçün" yaradılan mənəvi sərvəti şəhər etmir, "kiçiklər üçün" olan ədəbiyyatın da öz ağışuna alır. Amaq burada fərqli bir cəhəti mütləq mənəvi nəzərə almış lazım gəlir. Maarifçi-realist təşəkkür tərzi, idrak sistemi "böyükler üçün" ədəbiyyatdan fərqli olaraq uşaq ədəbiyyatının təkcə metod və üslub tipini, həyatı, ictimai vərlığa baxış, münasibət və təsvir əsasunu dəyişdirir, həm də onun təşəkkülünü şərtləndirir. Belə ki, Azərbaycanda böyükler üçün yaranan söz sərvəti maarifçi-realizmin zühuruna qədər çoxəsrlik, uzun ömürlü, keşməkəşli, zəngin və məhsuldar bir yol keçib galmişdi. Təəssüf ki, bu inkişaf yolunda "kiçiklər üçün" ədəbiyyat ona yoldaşlıq edə bilməmişdi. Çünkü belə bir ədəbiyyatın özü yox idi. Başqa sözlə deşək, Azərbaycan uşaq ədəbiyyatının təşəkkül və ilkin yaranış çağında məhz maarifçilik hərəkatının, maarifçi-realist adəbi-ictimai prosesin baş verdiyi tarixi mərhələnin payına düşür. Müüməl bir ədəbi-mədəni hadisə, ədəbiyyatın müstəqil bir qolu kimi onun bətmində yetişib, onun qeynundan nəşət və pərvəriş tapmışdır. Yəni bizdə uşaq ədəbiyyatını söz sanatının müstəqil bir qolu kimi maarifçi-realist ədəbi hərəkət və proses olmadan təsvərvər etmək münkünlük deyil. Təəbbi ki, bu hökmü verərək bəzən Azərbaycan uşaq ədəbiyyatının təşəkkül çəngili, təşəkkül səbəblərinini və ilkin inkişaf mərhələsini nəzərdə tuturur. Sovet dönməndə isə "kiçiklər üçün" söz sərvətinin inkişafına bir başqa prizmadan yanaşmaq lazımlı galıdır.

Uşaq ədəbiyyatına olan elmi-nəzəri münasibət

Təəssüf ki, ədəbiyyatşunaslığımızda uzun onilliklər boyunca Azərbaycan uşaq ədəbiyyatına və onun təşəkkülinə yanlış münasibət hakim olmuşdur. Əslində uşaq ədəbiyyatının təşəkkül tarixinə yanlış, qeyri-objektiv münasibət uşaq ədəbiyyatının xarakterinə, spesifikasiyasına, səciyyə və mahiyyətinə yanlış, qeyri-elmi münasibət və baxışdan irali gəlmışdır. Bu yanlışlıq və dəlaşlıqlıq əsas məzgi, mahiyyəti nadən ibarətdir və o, nələrə səbəb olmuşdur? Sualı konkret olaraq belə cavab vermək olar: Uşaq ədəbiyyatından danişarkən söz sanatının bir qolu kimi onun xüsusiyyətləri, spesifikasiyası, möxsusluqları nəzərə alınmamış, "böyükler üçün" ədəbiyyatdan fərqli

unudulmuş, nəticədə ədəbiyyatın hər iki qolunun ("böyükler üçün" və "kiçiklər üçün") tarixi cınlılaşdırılmışdır. Təəbbi ki, bu yanlış bir tendensiyadır. Nə ədəbi təsərrüfatı və onun məhsullarını obyektiv əyrənməyə, təhlil etməyə xidmət etmir, nə də uşaq ədəbiyyatının obyektiv elmi tarixini yaratmağa imkan vermir. Halbuki hər bir ədəbi nümunəni, hər bir ədəbi təməyüllü və cərəyanə mənsub bədii örnəyi öz parametrləri, meyarları ilə əyrənməyə ciddi ehtiyac var.

Bizim ədəbiyyatşunaslığımızda uşaq ədəbiyyatına öz ölçülü ilə yanaşmamaq götürir ona çıxarmışdır ki, bəziləri onu Nizamidən, bəziləri Füzulidən, bəziləri dəha əvvəlki və sonrakı sənətkarlar tərəfindən yaradıldığı qənaətinə galmışlar. Nəticədə uşaq ədəbiyyatımızın elmi və obyektiv tarixini yaratmaqdə bir dəlaşlılıq, müümələli siyasiya, aydın olmayan manzara yaranmışdır. Həmin fikir və qənaətlərin yığcam şəkildə xülasəsinə nəzərdən keçirək. Bu, biza mövcud mənzərəni daha dolğun təsvərvər etməyə imkan yaradır.

Bir məsələni xatırlatmaq yerinə düşər. Azərbaycan uşaq ədəbiyyatının tarixi və inkişaf yolu barədə XX əsrin 60-ci illərinə qədər seyrək tədqiqatlar aparılsa da, müüməl fikir və mülahizələr söylənsə də, onun fundamental tədqiqi aspektində təsəbbüsələr 60-ci illərdən başlayır.

P.Allahverdiogluan (Saleh) 1962-ci ildə yazdığı bir məqaləsinin adı belədir: "Azərbaycan uşaq ədəbiyyatında təbiəti masalalarınə dair (şifahi ədəbiyyatda, Nizamidə, Füzulidə)" [14, s.47-51]. Müəllifin yazılı ədəbiyyatımızda uşaq ədəbiyyatının tarixin Nizamidən başlığı, nəinki məqalənin mətnində, onun sərliyəsindən də qəbarəqi şəkildə görünür. Dogrudur, alim, ümumiyyətlə, uşaq ədəbiyyatının tarixini folklorlarda təsvir edir. Bu fikirlər razılışlaşmış olardı. Çünkü xalq yaradıcılığının bir qolunu da uşaq folklorlu təşkil edir. Amaq etiraz doğuran möqam budur ki, məqalədə pedagoq alının araşdırmaça calıb etdiyi nümunələri, əsasən, uşaq folkloru örnəkləri deyil, ümumiyyətə, kültüvi diniyət üçün arşaya gotrilən şifahi xalq yaradıcılığı nümunələri təşkil edir. Alim yazılı ədəbiyyatda Nizamini Azərbaycan uşaq ədəbiyyatının banisi sayır. Həmin müəllif iki il sonra yazdığu fəlsəfə doktoru dissertasiyasında fikrini dəyişir və bu dəfə Məhəmməd Füzulinin "Azərbaycan uşaq ədəbiyyatının banisi" elan edir [16, s.8].

Uşaq ədəbiyyatımızın araşdırıcılarından Ə.Ozizovun mövqeyi də P.Allahverdiogluun əvvəlki qənaəti ilə uzaşır. "Uşaqların sevimliləri" adlı monografik tədqiqatında o, bu barədə mövqeyini belə bildirir: "Azərbaycan klassik uşaq ədəbiyyatı nümunələrinə Nizami Gəncəvinin yaradıcılığında, xüsusilə onun "Sirlər xəzinəsi", "Yeddi gəzəl" və "İsgəndərname" poemalarında, M.Füzulinin alleqorik əsərlərində, Q.Zakir və S.Ə.Sirvaninin təmsilçilərində rast golur" [4, s.4].

Göründüyü kimi, burada yazılı ədəbiyyatımızda ilk uşaq əsərləri Nizami Gəncəvinin yaradıcılığında tapılır, Füzulinin allegorik əsərləri, Qasim bay Zakirin təmsiləri "kiçiklər üçün" söz sonəti nümunələri kimi dəyərləndirilir.

F.Fərhadov və A.Hacıyevin həmçinin olduları "Azərbaycan uşaq ədəbiyyatı" adlı dars vəsaitində Nizam uşaq ədəbiyyatının müəssisi kimi qələmə verilir. Nizami Gəncəvi və Məmməd Füzüliyə uşaq ədəbiyyatının təmsilciliyi kimi ayrıca oçerkələr həsr olunur [Fərhadov F., Hacıyev A. 2012]. Ümumiyətlə, ali məktəblərdə "Uşaq ədəbiyyatı" fənninin tədrisi üçün tərtib olunmuş və yazılmış programlarda, tədris vəsaitlərində, dərsliklərdə, bir qayda olaraq, Azərbaycan uşaq ədəbiyyatının tarixi "Kitabi-Dədə Qorqud" eposundan və Nizamidən başlayır.

Təqdiralıq cəhətdən ki, Z.Xalil və F.Əsgərlinin, hamçinin B.Həsənlinin mülliifi olduğu dərsliklərdə problemlə daha həssas yanaraq yazılı söz xəzinəmizdə N.Gəncəvindən A.Bakıxanova qədərki uşaqlar yararlı bədii məhsulları "Qədim və orta əsərlər Azərbaycan ədəbiyyatında uşaq mütaliasi nümunələri" kimi baxmışlar. Ancaq başqa tədqiqat, dərslik və tədris-metodik vəsaitlərdə yalnızlıq hələ da qalmadıqdadır.

Bunun səbəbi nadir? "Kiçiklər üçün" bədii sarvatdan danışan mütəxəssislərimiz Azərbaycan uşaq ədəbiyyatının başlangıcını, tarixini, tarixi inkişaf yoluunu, təmsilciliyini müəyyənləşdirərkən nəyi atıb, nəyi tutur, nəyi nəzərə alıb, nəyi nəzərdən qaçırlar? Onların problemlə qeyri-elmi, qeyri-obyektiv münasibəti nəyə səbəb olur, hansı nticələr doğurur?

Əlbəttə, bunun başlıca səbəbi uşaq ədəbiyyatından bəhs edən alimlərimizin ilk növbədə həmin ədəbiyyatı onların öz meyarları, öz qəlibləri, öz təyinat və parametrləri ilə yanaşmasıdır. Onlار söz xəzinəmizdə kiçiklərə yararlı hər nə görürərlər, onu uşaq ədəbiyyatı nümunəsi kimi qəbul edirlər. Belə örnəklər isə daha çox təmsillər, allegorik əsərlər, öyüd-nasihatlər, oxlaqi-didaktik məzmunkulu hekayətlər, mənzum hekayələr, tərbiyəvi məzmun və ruha malik bədii mətnlər və s.-dir. Klassik şərq ədəbi meydənində, o cümlədən Azərbaycan ədəbiyyatında bu cür istənilən qədər bədii nümunəyə rast gəlmək mümkündür. XII əsrə yaşامış Nizamidən, Şirvanidən başlamış Ə.Təbrizi, A.Ərdabili, S.İ.Xatai, Füzuli, Fodai, Əmanı, S.Təbrizi və s. onlarla sənətkarımızın yaradıcılığında belə nümunələrin sayı kifaya qədər çoxdur. Uşaq ədəbiyyatımızın tarixindən danışkən mütəxəssislərimizin diqqətini də cəlb edən məhz budur.

Maraqlıdır ki, təmsillərin uşaq ədəbiyyatı kimi qəbul edilməsi yalnız bizim ədəbiyyatşunaslığımıza aid məsələ deyil. Dünyanın bəzi tanınmış filoloqları da təmsilləri ham də uşaq ədəbiyyatı nümunəsi sayırlar. Məsalən, E.Brandis təmsilləri "kiçiklər üçün" yaranan mənəvi sərvət kimi qəbul edir və dünya uşaq ədəbiyyatının

tarixini də ilk böyük təmsilnəvis (təmsiləyan) Ezopdan başlamağı məsləhət görür və yazar: "Uşaq ədəbiyyatının tarixi Ezopun təmsilərində başlanır" [17, s.16].

Beləliklə, uşaq ədəbiyyatından bəhs edən mütəxəssislərimiz bədii ədəbiyyatın tarixi meydənində kiçiklərin mütləcisinə yararlı nə görür, nəyi təpirlərə, onu uşaq ədəbiyyatı nümunəsi hesab edirlər. Başqa sözlə, uşaq ədəbiyyatı ilə uşaqlar yararlı ədəbiyyatın sərhədini yarımlar. Nazarı cəhatdən, yəqin ki, ədəbiyyatın bu iki yoluñ ciddi, əsaslı farqları malik olduğunu bilirlər, lakin onu praktiki materiala tətbiq edərən yanlışlıq və dəlaşıqlığa yol verirlər.

Doğrudan da, dünyadan klassik uşaq ədəbiyyatı mütəxəssislərinin, alim və pedagoqlarının çıxdan sübut və qəbul etdiyi prinsipə görə "kiçiklər üçün" bədii sarvatla "böyükler üçün" ədəbiyyatın oxşar, üst-üstə düşən, kəsişən cəhətləri olduğu kimi, kifayət qədər farqlı, ayrılan məziyətləri da mövcuddur. Daha doğrusu, uşaq ədəbiyyatı kiçiklərin psixologiyasını, idrakını, zövqünü, maraqlarını, həyata baxışını və s. nəzərə almaqdan yaranan ədəbiyyatdır. Onun özünaməxsus xüsusiyyətləri, spesifikasi, əlamətləri, ifadə tərzı, hətta dil və üslub xüsusiyyətləri, belə demək mümkünsə, "müstəqil hüquq və qanunları" vədir. Bir rus ədəbiyyatşunaslığında bəlsə bər fikirlər təmamilə razılıqlı: "Ciddi şəkildə deyilsə, uşaq ədəbiyyatı o ədəbiyyatdır ki, söz ustaları tərəfindən xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Ancaq bundan başqa gənc oxucular özürlər üçün ümumi ədəbiyyatdan da çox şey götürürler (Məsələn, A.S.Puşkinin nağılları, I.A.Krilovun təmsilləri, A.V.Koltsovun mahnilər, folklor əsərləri və s.). Beləliklə, "uşaq oxusı" deyilən yeni bir termin də yaranır ki, uşaqların oxuduğu əsərləri əhatə edir. Bu iki anlayış bəzən çarşazlaşır, belə ki, ümumi ədəbiyyatda elə əsərlər var ki, biz artıq onları uşaqlar üçün olanlardan ayırmır" [18, s.8].

Beynəlxalq aləmdə peşəkar uşaq ədəbiyyatı mütəxəssislərinin rəyinə görə "kiçiklər üçün" yazaq heç da asan deyil. Uşaq ədəbiyyatı elmin və sonantın bir neçə sahəsini özündə birləşdirir. Bunlar bədii istədər, psixoloqluq, pedagoqluq və alimlikdir. Yəni uşaq yazıçısı, ham də pedagoq, kiçik oxucuların psixologiyasını anlayan psixoloq, camiyat və təbiətdəki müəyyən hadisə və proseslərdən xəbərdar, az-çox elmi məlumatı malik alım olmalıdır. Uşaqların idrak, maraq, istək, arzu, zövq və baxışlarını, psixologiyasını anلامalı və bunu öz əsərlərində nəzərə alımaq bacarmalıdır. Nəticə etibarı ilə uşaq ədəbiyyatı ümumi ədəbiyyatın ondan ayrılmış məxsusi bir qolu, ayrıca bir sahədir. Elə buna görə də onun tarixini, ədəbiyyatın ümumi axarındakı ayrıca yerini, mövqeyini, inkişaf istiqamətini, özünaməxsus çəkisini öyrənmək, izləmək və üzə çıxarmaq ədəbiyyatşunaslığının başlıca vəzifələrindən biridir. Bu, Azərbaycan ədəbiyyatşunaslığına da aid bir problemdir. Çünkü biz Azərbaycan

uşaq ədəbiyyatından danişmışsa, təbii ki, onun taşkəkkül çağını, inkişaf tarixini, əsas inkişaf mərhələlərini da müüyənləşdirməliyik.

Bəs Azərbaycan uşaq ədəbiyyatının taşkəkkül tarixini nə vaxta aid etmək olar? Onun müəssisi kimdir? Inkişaf tarixindən başlılar hansılardır? Uşaq ədəbiyyatımızın sərhədləri tarixin hansi çağından başlırlar və tarixi inkişaf manzərəsi və prosesi necə baş vermişdir? Əlbəttə, bu suallara obyektiv cavab verməkdən ötrü biz uşaq ədəbiyyatımıza öz “müstəqil hüquq və qanunları” çərçivəsində nəzər salmalı, təhlil cəlb etməliyik.

A.O.Çernyayevski və S.Vəlibayov “Vətən dili” (1888) dərsliyinin II hissəsinə yazdıqları müqaddimədə Azərbaycan ədəbi-mədəni mühitində Həsənoli xan Qaradağıdan başqa uşaqlar üçün əsər inşa edən elə bir qələm sahibi tapa bilmir, bu sahədə onu milli arenada ilk və yeganə sonətkar hesab edirlər [1, s.3].

Burada maraqlı bir məsələyə də diqqət yetirmək lazımlı gəlir. H.Qaradağıdən əvvəl S.Ə.Şirvani şagirdlər üçün “Rəbiül-ətfal” (1878) və “Tacüll-kütüb” (1883) dərslikləri hazırlamışdı. Bu kitablarda coxlu sayıda poeziya və nəşr nümunələri var idi. Hər iki dörslik və orada bilavasitə şagirdlər üvənlanmış badıl məmələr A.O.Çernyayevskiya məlum idi. Belə ki, S.Ə.Şirvani hər iki dörslik hazırlayıb tamamladıqdan sonra onları “Müntəxəbat” adı altında birləşdirib çap üçün Qafqaz Təhsil İdarəsinə təqdim etdi. “Müntəxəbat” Qafqaz Təhsil İdarəsinin müdürü K.P.Yanovskinin 13 avqust 1883-cü il tarixli məktubu ilə ray almaq üçün Zaqafqaziya Müəllimlər Seminariyasına göndərildi. Seminariyanın Azərbaycan dili və şəriat müəllimi Hüseyin Əfəndi Qayıbov dərsliyə müsbət rəy yazsa da, A.O.Çernyayevskinin yazılı rəyi mənfi oldu. O, “Tacüll-kütüb”dəki nəşr nümunələrinin dilinin sadəliyini bayənsə də, bu hekayələrdə həyat həqiqiyyətin olmadığını, onların mücərrəd məzmun və ideyalara malik olduğunu bildirir. “Rəbiül-ətfal”dakı şeirləri də canlı, real həyatlardan uzaq, quru, çılpaq öyüd-nəsihatlərdən ibarət, təsirsiz əlaqə-didaktik moizələrdən ibarət nümunələr kimi təqnid etdi. “Müntəxəbat” in hər iki hissəsinin dərslik kimi tədrisə yaramadığını bildirdi [6].

Göründüyü kimi, S.Ə.Şirvaniin dərslikləri A.O.Çernyayevskiya ballı olsa da, o, bu əsərləri uşaq ədəbiyyatı nümunəsi kimi böyənməmiş və qəbul etməmişdi. Ona görə də nə Seyid Əzimin uşaqlar üçün əsərləri yazan bir sonətkar kimi adını xatırlatmış, nə də bu nümunələrdən “Vətən dili”na daxil etmişdi.

Təməmmış pedaqqoq sonətkar Rəşid bay Əfəndizadə sonralar, daha doğrusu, sovet hakimiyəti illərində yazdığı avtobiografik xatirələrində özünü milli uşaq ədəbiyyatımızın banisi kimi təqdim edirdi. Müəllif qeyd edirdi ki: “Bu müddət ərzində mən görkəmli rus pedaqqoq K.Uşinskiinin “Rodnoye slovo”, “Detskiy mir” dərsliklərinin nümunəsi əsasında türk (Azərbaycan – S.R.) dilində (İstanbulda) ilk iki

dərsliyi naşr ettdirdim: “Bəsirətül-ətfal” və “Uşaq bağçası”. Buna görə mani türk dilində bədii uşaq ədəbiyyatı və dramaturgiyasının banisi hesab edirlər” [10 s.25].

Ə.Əkbərov 1912-ci ildə (№ 16) “İqbəl” qəzetində dərc olunan “Ədəbiyyatda dair” sərləvhəli bir məqaləsində M.T.Sidqinin yaradıcılıq fəaliyyətindən söz açır və onu milli uşaq ədəbiyyatımızın təməldə kimi qiymətləndirir [Əkbərov Ə. 1912].

Ədəbiyyatşünaslığımızda “kiciklər üçün” ədəbiyyatımızın ilk müəssisi kimi A.Saiqı nişan verənlər də var. Məsələn, sovet döndəmində 20-30-cu illar uşaq ədəbiyyatımızın inkişafına istor nazarı şəkildə istiqamət verən, istrasə də kiçik yaşlı uşaqlar üçün milli dildə dəyərli əsərlər yaradan Mikayıl Rzaquluzadə 1926-ci ildə “Yeni məktəb” jurnalında işq üzü görən bir məqaləsini bütövlükda uşaq ədəbiyyatına həs etmişdir [Rzaquluzadə M. 1926]. Məqalədə A.Saiqı uşaqlar üçün yaradıcılığına daha çox diqqət yetirən müəllif bəslə bi subyektiv qənəata galorəm demisidir: “Həc şübhə yox ki, bu ad, yəni “cocoq ədəbiyyati” adı altında toplana biləcək əsərlər fitratın mülliəlini yaranmış olan hörməti Abdulla Şaiqin yazmış olduğu cocoq kitablardır. Bunlardan baxıssə “Murad”, “Şələqurruq”, “Tiq-tiq xanım”... kimi cocuqlarımız tərəfindən çox böyük maraqlı və həvəslə oxunan, həm də pedaqqoq nöqtəyi-nazərdən pək qiyməti olan əsərlərdir... Bundan başqları isə yox kimidir” [12, s.13].

Eyni fikirləri M.Rzaquluzadə 1940-ci ildə çap olunan “Azərbaycan uşaq ədəbiyyatı” adlı məqaləsində də təkrar edir. Həmin məqalədə deyilən fikirlərə sadəcə olaraq onu da əlavə edir ki, “Azərbaycanın böyük revolyusion satirik xalq şairi M.Ə.Sabir də uşaqlar üçün şeirlər yazılmışdır” [13, s.279].

Bu fikirləri söyləyərkən müəllifin subyektiv müləhizlərə söykəndiyi, tarixi həqiqiyyəti təhdif etdiyi, hakim siyasi-ideoloji diktəyə söykənib nihilist mövqə tutduğu göz qarşısındadır. Şübhəsiz ki, təqnidçi XIX-XX əsərlərin hüdüdlərində başqa qələm sahiblərinin də uşaqlar üçün dəyərli əsərlər yazdığını (məsələn, S.Ə.Şirvani, R.Əfəndizadə, A.Şəhət, S.M.Qarızadə, S.S.Axundov və s. sənətkarlarının) bilməmiş deyildi. Lakin o zaman proletkultçuluğunu, vulqar sosiologizmini təsirinə qapılan M.Rzaquluzadə bolşevik rejiminin 20-30-cu illərdəki nihilist, tarixa və keçmişə inkarçı baxışından, mövqeyindən çıxış edərək haqqında danişdiğimiz dövrün (XIX-XX əsərlərin hüdüdlərinin) başqa qələm sahiblərinin uşaq əsərlərini qəbul etmirdi.

20-30-cu illar ədəbiyyatşünaslığımızda 1920-ci ilə – sovet rejiminin qərarslaşığı dövrə qədərki uşaq ədəbiyyatına və onun naiyyətlərinə nihilist münasibət başqa təqnidçilərin, ədəbiyyat xadimlərinin müləhizə və baxışlarından da özünü bürüzə verir. Ö.F.Nemanzadə 1926-cı ildə (№ 31) “Yeni məktəb” jurnalının sahifələrində oxuculara çatdırılan “Qiraat kitablarımızda mövhumat üsulu” adlı məqaləsində “sosialist inqilabının qələbəsinə qədər” yaranmış “ədəbiyyatımız”da, tədris kitablarımızda, uşaq

adəbiyyatımızda “ciddi nöqsanlar” tapır. Həmin “nöqsanlar” bu ədəbiyyat və tədris kitablarını chtiva edən çoxlu sayıda əsərlərin məzmun, mündəriscə, ideya və obrazlar aləmi etibarı ilə “möhvhumal əsərlərdə” təzahür etməsi idi. Əz fikrini isbat etirmək üçün müəllif M.Ə.Sabirin “Ağacların bəhsü” şeiri, hələ o vaxta qədər dörsliklərdə six-six yer alan “Aslan və iki öküz”, “Ari və qarğı” hekayalarını və s. əsərləri misal çəkir, onları təqnid edir. Bu əsərlərin məzmun və ahənginin “möhvhumat yol açdırıım” söyləyir. Hətta Sədi, C.Rumi, Lamartin, Krilov kimi dahi sənətkarların da əsərlərinin dörsliklər salınır usaqlara mənəvi sarvat və tərbiyə vəsaitisi kimi təqdim olunmasına etirazın bildiridir. Bunu ancaq dini tərbiyəyə xidmət edən bir vəsiti kimi dəyərləndirən müəllif yazır: “Bu gün çox şadlıqla qəbul edib naşırına çəlşidiğimiz mövhumat əsərlər yunanlardan Avropana, ərəblər, onlardan farsları, hindililər, türklər keçən Sodilar, Cəlaləddinlər, Lamartinlər, Krilovlar, daha bir çox böyük simalar tərəfindən canlandırılan üsuldur ki, bu dini tərbiyənin yaratdığı üsuldan özgə bir zəd deyildir” [11, s.285].

Vulqar sosiologizmin və proletkululuğun yaratdığı mənfi rezonans təqnidçi M. Hüseynin də mülahizlərində öz əksini tapmışdır. O zamanın fəal təqnidçilərindən olan M. Hüseynin 1927-ci ilə (№ 2-3) “Yeni məktəb” jurnalında uşaq ədəbiyyatuna ümumi baxışın səciyyələndirən bir məqaləsi dərə olunur. Məqalədə o, həm inqilab-qədərki (sosialist inqilabi nəzərdə tutulur) uşaq ədəbiyyatı və onun vəziyyəti, həm də sovet dövründə uşaq ədəbiyyatının xüsusiyyətləri, məzmunu, mahiyyəti, vəzifələri barədə düşüncələrini bayan edir. Təəssüf ki, müəllif milli uşaq ədəbiyyatının “inqilab-qədərki” bütün nailiyyətlərini inkar edir. Bu sahədə ortaşa qoyulan heç bir faydalı nümunə tapılmır. Təqnidçi bunun saboblarını də zəhər etməyə cəhd göstərir və bu zaman hər şəxə vulqar sosioloji müstəvədi, ideoloji-inkarçı prizmadan baxır. “Rus çarlığının göstərişi ilə addım atan Azərbaycan maarifinin bu səciyyədən uzaq qaldığı” hökmünü verir. Bəzi “uşaq məcmuələrinin naşr edildiyi” ni, lakin “az zaman keçmədən” onların “əhəmiyyətsiz olduğunu görə” bağlandığını söyləyir. Onu da bildirir ki, “bu cəmiyyət uşaq ədəbiyyatına uzun zaman ehtiyyac hiss etməmiş və xüsusun məktəb uşaqlarının oxumaq və mütləci etmək həvəslərini tömən etmək üçün bəzi zamanlar quru təsəbbüs belə göstərməmişdir” [7, s.35]. Söylənən fikirlərin qeyri-elmi olduğu, tarixin məntiqinə söykənmədiyi göz qabağındadır. Belə ki, əsrin əvvəllerində naşr olunan və az ömrə yaşıyan “Dəbistan” və “Rəhbər” jurnalları “əhəmiyyətsiz olduğunu” görə yox, maddi çatılıñ ucbatından bağlanmışdı. Halbuki bu jurnalara ciddi ehtiyyac olduğu kimi, onlar ədəbi-mədəni və pedagoji həyat üçün, həqiqətən, faydalı işlər gördürdülər. İkincisi isə XIX əsrin II yarısı və XX yüzülliyin ilk onilliklərində Azərbaycanın çoxlu sayıda işqli zəka sahiblərinin həm yeni məktəblər

açmaq, həm də millət övladlarının mütləciis üçün dörsliklər, bədii və elmi əsərlər yaratmaq yolunda kifayət qədər uğurlu təşəbbüsler etdiyini də dammaq mümkin deyil. Müəllifin “məktəb əməkçi gürühuna düşmənlər hazırladıgi kimi, maarifi də kütüldən uzaqlaşdırılmışdır” – tezisində təqnidçi yanaşmamış mümkin deyil. Əgər məktəb əməkçi xalqa “düşmənlər” hazırlayırdısa, bütün orta əsrlərin parlaq zəkələri, elm və əsər adamları, nəhayət, XIX-XX əsrlərin votonparvar, təraqqiparvar ziyyələri, qələm sahibləri kimlər idilər? Doğrudanlı, onları xalqın düşmənləri elan etmək lazımlı golardır! Yəqin ki, bu sualların cavablarını şərh etməyə ehtiyac yoxdur.

Nəhayət, M.Hüseynin aşağıdakı fikri üzrində dayanıq: “Fərz edəlim, Azərnin buraxmış olduğu “Tülük və qurd” hekayəsi uşaqlara oxumaq üçün verilmişdir. Əcəba, bəylər hekayələr bizim məskənəmizə və bu gün məktəbdə öz təsirini göstərən yeni təlim və tərbiyə sisteminə hansı yardımçıları göstərə bilər? Həzər etiraf edər ki, bu əsulda tərtib edilmiş uşaq ədəbiyyatının bizim üçün heç bir yararlı cəhəti yoxdur” [7, s.36]. Təqnidçi “Tülük və qurd” hekayəsinin timsalında, ümumiyyətə, təmsilliəri nazarda tutur. O da Ə.F.Nemanzadonun yuxarıda xatırladığımız məqaləsində irali sürüyü eyni fikrə şərəf çoxur. Yəni təmsilliər, allegorik əsərlər körpələrin mənəvi qidası ola bilməz, tərbiyə və əxlaqın kamillaşmasında onların heç bir müsbət təsirindən, rolundan danışmaq mümkin deyil. Belə əsərlər mütləci vəsaitisi kimi uşaqlara təqdim etmək ancaq “möhvhumat əsərləri”na xidmət edir. Əlbəttə, fikrin yanlışlığını şərh etməyə ehtiyac yoxdur, çünki yaxşı yazılmış təmsilliərin, allegorik əsərlərin uşaqların maraq dairəsinə, zövq və istəklərinə cavab verdiyi, onların mənəvi və estetik zövqünü oxşadığı məlum və sübut olunmuş haqqıqədir.

Gərkəli bir məsələyə də diqqəti cəlb etmək və ona münasibət bildirmək yerinə düşər. F.Köçərlinin bir matbu məqaləsində Azərbaycan uşaq ədəbiyyatının 1910-cu ilə qədərki mərhələsinə və təmsillişlərinə inkarçı münasibətin şahidi olur. “Vətən dili” dərsliyi haqqında “cənab Şirvanskının rəyi münasibəti” adlanan və Tiflisdə rus dilində çıxan “Zaqafqazye” qəzetində (1910, № 74) işq üzü görən məqədə Hamzə bay Qəbulov Şirvanskının həmin qəzetdə (1910, № 58) “Vətən dili” dərsliyinin 1910-cu ildəki VII çapına tutduğu iradılara cavab kimi qələmə alınmışdır. A.O. Çəmriyayevskinin ilk nəşri 1882-ci ilə (I hissə) aid olan “Vətən dili” dərsliyinin son nəşrələrini (XX əsrin ilk on illiyindəki nəşrələrini), o cümlədən VII nəşrini F.Köçərli çəpa hazırlamış, bu zaman dərslik üzrində yenidən işləmiş, onu redakto etmiş, bəzi materialları çıxarıb yeniləri ilə avzəlmış, yeni matnları artırılmışdı.

H.Q.Şirvanski məqaləsində “Vətən dili”nın bir sira məziyətlərini təqnid etmiş, bunların dərslik üçün qüsür olduğunu söyləmişdi. Həmzə bayın dərsliyi tutduğu iradılardan biri də burada təqnidçinin töbürü ilə desək, “tərcümə və iqtibas xarakterli

əsərlərə" daha çox yer verilməsi idi. Müəllifin fikrincə ana dili dərsliyində "milli və orijinal olmayan hər şeydən qaçmaq" və daha çox milli şair və yazıçılarımızın əsərlərinə yer vermek lazımlı idi [Shirvansky G. 1910].

Həmzə bayın "Vətən dili"na aid etdiyi haqsız nöqsanlar, o cümlədən də nəzərə çatdırıldığımız irad Firdun bayı narazı salmış və o, həmin iradlara cavab vermişdi. Pedaqoq tanqidiyən irada cavabında yazırıdı: "Görünür, canab Şirvanski bilmir ki, Qasım bay Zakir'dan və Hacı Seyid Əzim Şirvanidən başqa, Azərbaycan yazıçıları və şairləri elə bir əsər vermayıblar ki, uşaqların oxuması üçün əlverişli və yararlı olsun" [Köçərli F. 1963, s.241]. Firdun bay Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı müləhizələrini bu deyilənlər yekunlaşdırır, daha inkarçı intonasiya ilə deyir: "Uşaq yazıçıları və şairləri biza bırdə olmamışdır və indi da yoxdur. Müasir şairlər bi cəhdən yeni yetişən nəslə kömək etmək və məktəblərimiznub többi ehtiyatı, heç olmazsa, az-çox dövrlər üçün nəzinkin çalışıclar, onlar həttə türk şairlərin kor-korana təqəlid edərək dilimizi rəhmətsizcəsinə kollarıvə ədəbiyyatımızın ruhuna yad olan bir ünsür daxil edirlər. İlk dərslərdə oxumaq üçün onların əsərlərindən bir şey seçib götürmək, südəmər uşaqça çətin həzm olunan bərk bir qida verməyə bərabərdir. Öz-özülüyündə aydınkı dır, belə bir vaziyətdə, özüne yararlı material tapmayaqda, iştir-istəməz müsəlman olmayan müəlliflərin əsərlərinə müraciət edəcəksən" [8, s.241].

Əlbəttə, Firdun bay Azərbaycan ədəbiyyatının gözəl bilicisi, ilk fundamental ədəbiyyat tariximizin yaradıcısı, casfəkən tədqiqatçı idi. Ədəbiyyat tariximizdə "böyükler üçün" söz sərvətinə nə qədər mükməmməl bələd idisə, "kiçiklər üçün" yaradılmış bədii əsərlərə və bə əsərləri ərsəyə gatırımların yaradıcılığına da o qədər aşına idi. Onun ilk fundamental ədəbiyyat tariximiz olan "Azərbaycan ədəbiyyatı" kitabı da bunu aydın şəkildə sübut edir. Belə ki, iki cilddən ibarət bu möhtəşəm əsərdə XIX əsrə yaşılmış və uşaqlar üçün bədii nümunələrin yazmış əsənətlərini kiçik oxucular üçün yaratdığı əsərlər barədə də məlumat verilir. Kitabın "Bir neçə söz" adlı mütqaddiməsində, Abbasqulu ağa Bakıxanov, Seyid Əzim Şirvani, Mirzə Ələsgər Növros, Mirza Sadiq Fani, Mirza Kazım Qazi Əsgərzadə, Mütəllə, Ağamirzə Məhəmməd Bağır Xalxalı və s. əsənətlərə həsr olunmuş öncəklərində bunun əyani şahidi olur. O zamankı ədəbi prosesi diqqətlə izləyən S.Ə.Şirvani, M.T.Sidqi, S.M.Qanızadə, R.Əsfandizadə, M.H.Qüdsi, M.Ə.Sabir, A.Səhhat, A.Dıvanbayoğlu və s. qələm sahiblərinin yazdıqları uşaq əsərlərinə yaxından bələd olan, hətta yeri goldikən bu barədə onlara məsləhət və istiqamət verən Firdun bay Köçərli uşaq ədəbiyyatımızın 1910-cu ilə qədərki manzarsasını hərtərəfli mənənə anlayırı. "Dəbistən" və "Rəhbər" jurnallarının bu istiqamətdə gördüyü işlərdən də xəbərdar idi. Baş pedaqoq alimi bu qədər nailiyyətlərə göz yumub birdən-birə onları inkar etməyə, "uşaq yazıçıları, şairləri

bizdə olmamışdır və indi da yoxdur" hökmünü verməyə na vadar etmişdi? Əlbəttə, bunun yeganə səbəbinə fikrin ifadə olunduğu psixoloji məqamda axtarmalıydı. Əsəbi və psixoloji cəhətdən narahat, bəla demək mümkünə, qazəbli bir situasiyada deyilmiş fikir Firdun bayı qeyri-elmi qənaat söyləməyə töhrük etmişdi. Ona görə də biz bu qənaati tənqidçinin ardıcıl və qatı mövqeyi kimi qəbul edə bilmərik.

Məsələ burasındadır ki, F.Köçərli uşaq ədəbiyyatı ilə uşaqlara yararlı ədəbiyyatın spesifikasiyasını və sərhədlərini də çox gözəl anlaysı, ayırrı. Bunu onun A. Şaiqə məktublarında uşaq əsərləri ilə bağlı müləhizələr, habelə "Balalara hədiyyə" (1912) kitabında yazdığı mütqaddimə də aydın şəkildə sübut edir. Həmin mütqaddimədə o, Qasım bay Zakirin təməsillərinin, M.Vafa, M.Arif, A.Nazir kimi əsənətlərin əsərlərinin əsl uşaq ədəbiyyatı nümunələri olmadığını, lakin "millatın məsələsindən götürülmüş və onun dili ilə söylənmis", "mənə cəhdən balaların ruhuna təsir göstərə biləcək" əsərlər olduğuna görə "Balalara hədiyyə"yə daxil edildiyini söyləyirdi [8, s.3].

Ədəbiyyatşunaslığımızda Azərbaycan uşaq ədəbiyyatının təşəkkül tapıldığı dövra, onun banisiniñ kim olduğunu də müxtəlif fikir və qənaatları nəzərdən keçirdirdən sonra, təbii ki, son qənaatə gəlməliyik. Bu qənaat elmi və məntiqli olmalı, "kiçiklər üçün" ədəbiyyatın öz qaydalarına, məxsusi əlamətlərinə, spesifik xüsusiyyətlərinə səyəkənməli, onun idrakı, psixoloji, estetik, mənəvi, bədii və hüquqi qanunları ilə uzaşmalıdır. Belə olduğu halda biz milli uşaq ədəbiyyatımızın təşəkkül tarixini konkret olaraq XIX yüzülliyyin 70-80-ci illərindən başlaya bilərik. S.Ə.Şirvaniñ isə onun təməldəsi, banisi kimi qəbul etməyimiz də düzgün, elmi və adalılı olar.

Bələ bir hökmü verərək vacib bir məsələyə aydınlıq gatırımk lazımlı galır. S.Ə.Şirvaniñ "Rəbiül-ətfa" və "Tacıl-kütüb" dörsliklərindən əvvəl ana dilində N.Dementyevin "Təmsilər və povestlər" (1839) adlı dərs vasitəsi və M.S.Vazeh və I.Qriqoryevin "Kitabi-türki" (1852) adlı dərsliyi var idi. Bu iki kitabı şagirdlərin oxusuna üçün milli dildə xeyli oxu nümunələri, hekayələr və rəvayətlər, təmsilər, lətifələr və s. yer alırdı. Baş niyə biz uşaq ədəbiyyatımızın tarixini bu nümunələrdən yox, məhz Seyid Əzimdən başlamalıydı? Sualın cavabı belədir: Çünkü nə "Təmsil və povestlər"dəki, nə də "Kitabi-türki"dəki bədii örnəklərin heç biri orijinal deyildi. Bu nümunələrin hamisi müxtəlif mənbələrdən, xüsusilə də şərqi xalqlarının folklorundan və yazılı ədəbiyyat qaynaqlarından əzz olunmuş təbdi, iqtibas və tərcümələr idi. Bizim bədii fikir tariximizdə uşaqları ünvanlanmış ilk orijinal əsərləri ilk dəfə məhz S.Ə. Şirvani meydana gatirdi. Ona görə də milli uşaq ədəbiyyatımızın bünövrə daşını qoynan ilk əsənətkar kimi də onu nişan vermek lazımlı galır.

Nəticə / Conclusion

Bələliklə, deyilənləri yekunlaşdıraraq bəla bir qənaət gələ bilərik. Ədəbi-nazarı fikrimizdə Azərbaycan uşaq ədəbiyyatının təşəkkül tarixi ilə bağlı fərqli fikirlər mövcuddur. Həmin fərqli fikirlərin tarixi XX yüzilliğin əvvəllərindən başlamış və son dövrlərə qədər davam etmişdir. Bu cür fikir və qənaətlər uşaq ədəbiyyatının özünməxsus xüsusiyyətlərini nəzərə almamaqdan irəli gəlməmişdir. Lakin son araşdırmalar göstərir ki, biz uşaq ədəbiyyatımızın təşəkkül tarixini XIX əsrin 70-ci illərindən başlamalıydı. Onun ilk nümayəndəsi, yəni uşaq ədəbiyyatımızın banisi kimi da Seyid Əzim Şirvanını qəbul etməliyik.

İstifadə edilmiş ədəbiyyat / References

1. Cernyayevski A.O., Vəlibayov S. (1888). Vətən dili, II hissə, Tiflis. 192 s.
2. Əkbərov Ə. (1912). Ədəbiyyata dair. "İqləb" qəzeti, № 16.
3. Əsgərli F. (2020). Uşaq ədəbiyyati (dörs vəsaiti). Bakı, Elm və təhsil. 316 s.
4. Əzizov Ə. (2008). Uşaqların sevimiləri. Bakı, Uşaqgəncənəş. 125 s.
5. Fərhadov F., Hacıyev A. (2012). Azərbaycan uşaq ədəbiyyatı tarixi. Bakı, APİ. 380 s.
6. Gürcüstan MDTA. Fond 422, iş 1753, vərəq 73.
7. Hüseyn M. (1927). Uşaq ədəbiyyatı haqqında. "Yeni məktəb" jurnalı, № 2-3.
8. Köçərli F. (1912). Balalara hədiyyə. Bakı. 104 s.
9. Köçərli F. (1963). Seçilmiş əsərləri. Bakı, Az.SSR EA nəşri. 341 s.
10. Məmmədov X. (1992). XIX əsr Azərbaycan uşaq ədəbiyyatı. Bakı, APİ. 136 s.
11. Nemanzadə Ö.F. (1992). Seçilmiş əsərləri. Bakı, Yaziçı. 533 s.
12. Rzaquluzadə M. (1926). Cocuq ədəbiyyatı məsələsi. "Yeni məktəb" jurnalı, № 3.
13. Rzaquluzadə M. (1940). Azərbaycan uşaq ədəbiyyatı (Azərb. ədəb-ti dekadası). Bakı.
14. Saleh P. (1962). Azərbaycan uşaq ədəbiyyatında tərbiyə məsələləri (şifahi ədəbiyyatda, Nizamidə, Füzulidə). V.I. Lenin adına APİ-nin elmi əsərləri., XXI c., Bakı.
15. Rasulova S. (2019). Russian and European writers' works on children in Azerbaijan Language and their role in the development of national, enlightened children's literature [The second half of the XIX century-the beginning of the twentieth century], "The classical bulletin" Xavier University Dept Classics United States, CENERAL ISSUE 1, Volume 95, p.81-98.

16. Allakhverdioglu P. (1964). Voprosi vospitanija Azerb. detsk. lit. (1905-1920). Avtoref. kand. dis., Baku.
17. Brandis E. (1980). Ot Ezopa do Djanni Rodari. Moskva.
18. Detskaya literatura. (1985). Uchebnoe posobiye. Moskva.
19. Rasulova S. (2017). O nekotorikh problemakh perevoda detskih proizvedeniy russkikh i evropeiskikh klassikov na azerbayjanskij yazik. Naukovii Visnik Mejdunarodnogo Gumanitarnogo Universiteti Odessogo Mejdunarodnogo Gumanitarnogo Universiteta. Odessa. Vipusk 31, tom 3, s.148-152.
20. Rasulova S. (2017). Tsenni obrazets azerbaijanskoy prosvetitel'sko-realisticeskoy detskoy prozi, Proceedings of the International Scientific Conference "Science of the XXI century: problems and prospects of researches". Warsaw, Poland, Vol. 6, p.18-22.
21. Rasulova S. (2018). Obrashenie Azerbaijanskih literatorov k russkoy i evropeiskoy klassike. Jurnal "Mova i Kultura" Kiyevskogo Gosudarstvennogo Universiteti im. T.Shevchenko, Kiyev, Vipusk 21, tom 1 (190), s.145-150.
22. Shirvanski G. (1910). Sredi musilman. "Vatan dili", qaz. «Zakavkazye», № 58.